

Bir baxışda

Terapevtik İstifadə üçün İstisnalar




 **AMADA**
STAY CLEAN

 **WORLD
ANTI-DOPING
AGENCY**
play true

Nə?

İdmançı kimi sizin hər hansı dərman qəbul etməyinizi tələb edən xəstəliyiniz yaxud səhhət pozuntunuz ola bilər. Əgər həmin dərman Qadağan edilmiş maddələr siyahısında varsa, sizə onun qəbulunu icazə verən **Terapevtik İstifadə üçün İstisna (Tİİ)** verilməlidir.



Niyə?

Tİİ sizin həqiqi səhhət pozuntunuz üçün müalicə əldə edə bilməyinizi təmin edir-hətta həmin müalicə qadağan edilmiş maddə yaxud üsul olursa belə.

Tİİ prosesi pozitiv nəticə halında sanksiyalar təhlükəsini aradan qaldırır.

Kim?

Doping nəzarətindən keçə bilən hər bir idmançı qadağan edilmiş dərmanı qəbul etməzdən **əvvəl** Tİİ-nin verilməsi üçün müraciət etməlidir. Bu müraciətlə əlaqədar bütün məlumat qəti məxfi qalır.



Nə zaman?

Müraciət tədbirdə iştirakdan ən azı 30 gün **əvvəl** edilməlidir. İstisna yaxud təcili yardım hallarında Tİİ restrospektiv qaydada təsdiq edilə bilər.

**Tədbirinizdən
30 gün əvvəl**

Tİİ Prosesi

Tİİ üzrə praktiki məsləhətlər üçün arxa tərəfə bax

1

Müvafiq Antidoping Təşkilatınızdan (AMADA) yaxud ADAMS vasitəsilə **Tİİ forması** üçün müraciət edin.*

2

Həkiminiz Tİİ formasını doldurur və siz onu Antidoping Təşkilatınıza (AMADA) göndərirsiniz.

3

Tİİ-nin müraciətindən sonra təyin edilmiş ekspertlər qrupu sizin müraciətinizə **başır** və aşağıdakı hallarda onu təmin edir:

Əgər siz qadağan olunmuş maddəni qəbul etməsəniz, sizin səhhətiniz əhəmiyyətli dərəcədə korlanacaq.

Maddə sizi normal sağlam vəziyyətə qaytarmaqdan savayı idman məhsuldarlığınızı artırır.

Heç bir alternativ müalicə mövcud deyil.

4

Antidoping Təşkilatınız (AMADA) sizə dərmanı qəbul edib-ede bilməyəcəyiniz barədə ekspertlər qrupunun rəyini bildirir. Müraciət rədd olunduqda, sizə səbəblər barədə məlumat veriləcək. Siz qərarla razılaşmadığınız halda apellyasiya şikayəti vermək hüququna maliksiniz.

* Kiminlə əlaqə saxlamalıyam/ formanı hara qaytarmalıyam?

Milli səviyyəli idmançılar:
Milli Antidoping Təşkilatı (AMADA)
Beynəlxalq səviyyəli idmançılar:
Beynəlxalq Federasiya (BF)



Tii üzrə məsləhətlər

Doping nəzarət zamanı

İcazəli dərmanı Doping Nəzarət Formanızda **təsdiq edin.**

Tii verilməsini xüsusi **qeyd edin.**

Tii təsdiqinin surətini doping nəzarət inspektoruna **göstərin.**

Tii üçün müraciət və verilməsi üzrə prosedurlar ÜADA tərəfindən nəşr edilmiş Tii üzrə Beynəlxalq Standartlarda qısa verilmişdir.

Qeyd: ÜADA Tii təmin etmir.



Bu məlumat və Ümumdünya Antidoping Məcəlləsi arasında hər hansı fərq halında, **Məcəllə üstünlük təşkil edir.** Bu məlumat istənilən zaman dəyişdirilə bilər. Ən yeni antidoping qaydalarını əldə etmək üçün Beynəlxalq Federasiyanız, Milli Antidoping Təşkilatınız yaxud Milli Federasiyanıza müraciət edin.

Yanvar 2015



WADA

wada-ama.org • info@wada-ama.org
facebook.com/wada.ama • twitter.com/wada_ama

Qərargah

800 Place Victoria, Suite 1700, P.O. Box 120, Montreal, QC, H4Z 1B7,
Canada • Tel.: +1.514.904.9232 • Fax: +1.514.904.8650



AMADA

STAY CLEAN

amada.az • office@amada.az
facebook.com/amada.az • instagram.com/amada_aze

Qərargah

Mardanov Qardashlary str., 102 AZ1022 Baku, Azerbaijan
Azerbaijan • Tel.: + 994.12.597.18.39 • Fax: + 994.12.597.18.45

Əlavə məlumat **wada-ama.org**-da